

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ SLAVYAN UNIVERSİTETİ

---

*Əlyazması hüququnda*

**ESMİRA QURBANƏLİ qızı MEHDİYEVA**

**AZƏRBAYCAN DİLİNDE TERMİNOLOJİ  
ALINMALARIN ASSİMİLYASIYASI**

(İngilis və alman dillərinin materialları əsasında)

10.02.20 — Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik

Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq  
üçün təqdim olunmuş dissertasiyanın

**A V T O R E F E R A T I**

Bakı - 2005



Dissertasiya işi Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikası və üslubiyatı kafedrasında yerinə yetirilmişdir.

**Elmi rəhbər:** *filologiya elmləri doktoru, professor*  
**Mehparə Tələt qızı Qayıbova**

**Rəsmi opponentlər:** *filologiya elmləri doktoru, professor*  
**Həbib Məmməd oğlu Zərbəliyev,**  
*filologiya elmləri namizədi, dosent*  
**Gülçöhrə Babalı qızı Cəlilova**

**Aparıcı müəssisə:** Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu.


Müdafia «27» sentyabr 2005-ci il saat «14<sup>00</sup>»da Bakı Slavyan Universitetinin nəzdindəki elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən D 02. 071 Dissertasiya Şurasının iclasında olacaqdır.

Ünvan: Az 1014, Bakı şəhəri, Süleyman Rüstəm küç., 25.  
Bakı Slavyan Universiteti.

Dissertasiya ilə Bakı Slavyan Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat «26» avqust 2005-ci il tarixdə göndərilmişdir.

Dissertasiya Şurasının  
elmi katibi, filologiya elmləri  
namizədi, dosent

 N.R. Muqimova

## İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı elm və texnikanın müasir inkişafi, müstəqil respublikamızın demokratik dövlət quruculuğu yolunda inamlı irəliləməsi və dövlətimizin yeritdiyi xarici siyaset, müxtəlif xarici ölkələrlə qarşılıqlı iqtisadi münasibətlərin genişlənməsi şəraitində ədəbi dilin terminoloji leksikasında baş verən proseslərin daha derindən öyrənilmesi tələbi ilə şartlenir.

Məlumdur ki, ədəbi dilin lügət tərkibində alınma terminlərin yeri məsələsi həmişə mübahisələrə səbəb olmuşdur. Bəzən alınma terminlərin ədəbi dil leksikasında xüsusi bir təbəqə teşkil etməsi fikri irəli sürürlür<sup>1</sup>. Ədəbi dilin normalarına, qaydalarına tabe olan alınma terminlər söz yaradıcılığında xüsusi yer tutur. Terminoloji leksikanın müəyyən bir qismi yalnız müvafiq sahə mütəxəssislərinin leksikonuna aiddir. Belə terminlərin bəziləri müəyyən zamandan sonra, hətta milli ədəbi dilə də keçə bilir.

Alınma sözlərlə alınma terminlər arasındaki forq, əsasən, terminlərin dildəki ohato genişliyindədir. Həm alınma sözlər, həm də terminlər mənimməmə prosesindəki fonetik, qrafik, orfoqrafik, leksik, qrammatik, semantik xüsusiyyətlərə malikdir, lakin ikincilər üstəlik terminoloji yük də daşıyır.

Müxtəlif dillerin lügət tərkibinə daxil olan ayrı-ayrı dillərə məxsus leksik elementlərin alınma xüsusiyyətlərinin araşdırılması, onların bir qisminin dilin lügət tərkibində sabitləşməsi və sözalan dilin fonoqrammatik qanunlarına tabe olaraq assimiliyasiya oluna bilmək imkanlarının üzə çıxarılması müasir dilçiliyin aktual problemlərindəndir. Dilçiliyin bu probleminin son dövrlərdə daha da sıxllaşan dil əlaqələri işığında derindən öyrənilmesi isə mövzunun aktuallığını şərtləndirən amillərdən hesab edilməlidir.

Qeyd etmək lazımdır ki, dünyada yalnız öz milli sözlerinden ibarət olan dil yoxdur. Bütün dillərdə az və ya çox miqdarda alınma sözlər, xüsusən də elmi-texniki, ictimai-siyasi, iqtisadi, mədəni və s. sahələrə aid terminlər mövcuddur.

Dillerin qarşılıqlı zənginləşməsi, bir dildən digərinə sözlərin keçməsi prosesi milletlərin və xalqların, onların mədəniyyətlərinin qarşılıqlı əlaqəsi və qarşılıqlı zənginləşməsinin qanunauyğunluqlarından irəli gelir. Geniş elmi mübadilələrin, texnika sahəsindəki nailiyyətlərin bəşəriyyətin ümumi sərvətinə çevriləməsi, xalqların ədəbiyyat və incəsənet sahəsindəki əlaqəleri dillərin də qarşılıqlı əlaqələrinin yaranmasında və qarşılıqlı zənginləşməsində öz ekşini tapır. Bu əlaqələr fonunda ingilis və alman dillərindən Azərbaycan dilinə daxil olan terminoloji vahidlərin fonoqrammatik assimiliyasiyası prosesinin hərtərəfli araşdırılması və bunların səbəblərinin üzə çıxarılması da mövzunun aktuallığını şərtləndirən amillərdəndir.

<sup>1</sup> В.П.Дашвили. Русская терминология. Опыт лингвистического описания. М.: 1977, стр. 10.

**Tədqiqatın məqsəd və vəzifələri.** Tədqiqatın əsas məqsədi tipoloji baxımdan müxtəlif sistemli dillər qrupuna daxil olan Azərbaycan dilinin lügət tərkibinə keçmiş ingilis və alman mənşəli söz və terminlərin keçmə prosesini izləmək, «sözalma» və «alınma söz» anlayışlarına aydınlıq götirmək və bu dillərdən alınmış ayrı-ayrı leksik sahələrin fonetik, leksik və qrammatik baxımdan assimilyasiya olunma imkanlarını və yollarını üzə çıxarmaqdır. Bu məqsədi reallaşdırmaq üçün dissertasiya işində aşağıdakı vəzifələri həyata keçirmək lazımlı gəlmişdir:

- dildə «sözalma» və «alınma söz» anlayışlarına aydınlıq götirmək;
- sözlərin və terminlərin alınmasına təsir göstərən dildaxili və dilxarici (ekstralinqvistik) amilləri üzə çıxarmaq;
- terminlərin alınma yollarını, üsullarını və şərtlərini müəyyənleşdirmək;
- alınma terminlərin növlərini, terminoloji sahələrini və hər bir növə xas olan spesifik əlamətləri aydınlaşdıraraq onları izah etmək;
- müasir Azərbaycan dilinin terminoloji sistemində özüne yer tapmış ingilis və alman mənşəli alınma terminlərin mənbə və aralıq dillərini müəyyənleşdirmək, onların leksik-semantik və struktur qruplarını təhlil etmək;
- alınma terminlərin assimilyasiya olunma yollarını və əsas xüsusiyyətlərini dil faktları əsasında üzə çıxarmaq;
- alınma terminlərin müxtəlif tipli lügətlərdə təsbit olunma xüsusiyyətlərini izah etmək;

**Tədqiqatın elmi yeniliyi.** Bu dissertasiya işində dilçiliyimizdə ilk dəfə olaraq Azərbaycan dili terminoloji sistemini daxil olmuş ingilis və alman mənşəli alınma terminlərin alınma yolları və üsulları sistemli və ardıcıl şəkildə araşdırılır, bu zaman homin terminlərin dildə mənimmsənilmə xüsusiyyətləri fonetik, leksik-semantik və qrammatik baxımdan ayrı-ayrılıqla geniş şəkildə şərh olunur. Alınma terminlərin assimilyasiyası zamanı özünü göstərən müxtəlif formalı dəyişikliklər üzə çıxarılır, onların müxtəlif tipli lügətlərdə təsbit olunması müəyyənlendirilir.

**Tədqiqatın nəzəri və təcrübə əhəmiyyəti.** Tədqiqat işində əldə olunan nəzəri müddealardan leksikoloji araşdırmalar aparılması zamanı və müxtəlif tipoloji quruluşlu dillərin tipoloji müqayisəli leksikologiyasının hazırlanmasında nəzəri mənbə kimi istifadə etmək olar. Tədqiqatın təcrübə əhəmiyyəti ondan ibarətdir ki, dissertasiyaya əlavə olunan Azərbaycan dilində assimilyasiyaya uğramış ingilis, fransız və alman mənşəli terminlərdən ibarət lügətdən və digər materiallardan dörs vəsaitlərində, izahlı, ümumi tərcümə və müxtəlif sahələrə aid terminoloji lügətlərin tərtib olunmasında istifadə cdilə biler.

**Tədqiqatın metodu və mənbələri.** Dissertasiya dilçiliyin ənənəvi tədqiqat metodları – təsviri, müqayisə-tutuşdurma metodlarından istifadə etməklə sin-

xron planda işlenmiştir. Araştırma zamanı əsas mənbə kimi Azərbaycan, ingilis, fransız və alman dili materiallarını əhatə edən müxtəlif tipli lügətlərə müraciət olunmuş, nəzəri mənbə kimi bu sahəye aid müxtəlif dillərdə aparılmış elmi-tədqiqat işlərindən istifadə edilmişdir. Belə ki, dissertasiyada problem nəzəri aspektdə qoyulsada, konkret məsələlərin izahında, şərhində tez-tez müasir Azərbaycan dilinin, həmçinin ingilis və alman dillerinin lügət tərkibinə müraciət edilmişdir. Araşdırılan konkret faktlara geldikdə isə onlar tərcümə lügətlərindən, əcnəbi sözler lügətindən, izahlı və terminoloji lügətlərdən götürülmüşdür.

**Dissertasiyanın aprobasiyası.** Dissertasiya Azərbaycan Diller Universitetinin İngilis dilinin leksikası və üslubiyəti kafedrasında yerinə yetirilmişdir. İşin əsas məzmunu müəllifin çapdan çıxmış 7 məqaləsində öz əksini tapmışdır.

**Dissertasiyanın quruluşu.** Dissertasiya giriş, üç fəsil, netice, istifadə edilmiş ədəbiyyat siyahısı və bəzi alınma terminlərin izahlı lügətindən ibarət olavədən ibarətdir.

## DİSSERTASIYANIN ÜMUMİ MƏZMUNU

«Giriş»de mövzunun aktuallığı əsaslandırılır, tədqiqatın məqsəd və vəzifələri, metodu və mənbələri müəyyənləşdirilir, işin elmi yeniliyi, nəzəri və təcrubi əhəmiyyəti şərh olunur.

Yeddi bölmədən ibarət olan və «Dilçilikdə sözialma probleminin qoyuluş» adlanan I fəsildə «sözialma» və «alınma söz» anlayışları haqqında, terminlərin alınmasına təsir göstərən dildaxili və dilxarici amillərdən, terminlərin alınma yolları və üsullarından, elmi-tehniki terminlərin əcnəbi dillərdən alınma şərtlərindən bahs olunur, bir çox alımların alınma terminlərə münasibəti açıqlanır, terminlərin bir dildən digər dilə keçmə prosesinin mahiyyəti aydınlaşdırılır və növleri müəyyənləşdirilir.

Terminlər dili zənginləşdirir, inkişaf etdirir, onu elm və texnikanın mürəkkəb fikirlərinin ifadəsi üçün yararlı hala salır. Terminlər elm və texnika, incəsanət və mədəniyyət sahəsində işlədilən müxtəlif məfhumları və anlayışları dəqiq ifadə edən sözlər və söz birləşmələridir. Termin sözdür, lakin dildəki bütün sözləri «termin» adlandırmak olmaz. M.Ş.Qasimovun fikrine, terminləri dildəki başqa sözlərdən fərqləndirən on əsas cəhətlərdən biri onların təkmənalılığıdır. Əlbette, terminlərin hamisi təkmənalı deyildir və ya ümumi ədəbi dildəki sözlərin hamisi çoxmənalı deyildir. Terminlərin çoxmənalılığı nöqsan hesab edilir və dildə dəlaşıqlıq əmələ getirir<sup>1</sup>.

Terminləri fərqləndirən əsas xüsusiyyətlərdən biri də bu qrupa daxil olan leksik vahidlərin üslubi baxımdan neytral olmasınadır. Belə ki, termin dilin hər hansı bir sahəsində yalnız müəyyən bir məfhumun ifadəsinə xidmət

<sup>1</sup> M.Qasimov. Azəri dilində terminlər necə yaranır? Bakı: 1967, soh. 6-7.

edir. Yəni bu və ya digər anlayış və məfhumu birbaşa adlandırdığından digər semantik çalar özünü göstərə bilmir.

«Sözalma» deyildikdə, adətən yeni anlayışları ifadə etmək və mövcud anlayışları bir-birindən fərqləndirmək üçün başqa dillerin lügət tərkibinə müraciət olunması, bir dilin digərindən sözlər və söz elementləri alıb işlətməsi prosesi nəzərdə tutulur. Sözalma probleminin qoyuluşu ilə bağlı qarşıya çıxan məsələlərdən biri də kalkaların alınmalara aid edilib-edilməməsi məsəlesidir. Kalka üsulu ilə sözlər yaradılarkən ana dilində sözlər ocnəbi dillərə məxsus sözlerin quruluşu kimi formalıdır; yəni sözlər hərfi yolla tərcümə edilir.

Kalka üsulu ilə terminlər yaradılarkən həmin dilin qrammatik quruluşu əsas rol oynayır və terminlər dilin daxili qanunları əsasında yaradılır.

Bu üsulla yeni terminlər yaradılarkən tərcümə olunan bu və ya digər söz həmin dildə eyni mənasını verən sözlər, yaxud söz və sözdüzəldici şəkilçilərlə ifadə edilməlidir. Buna görə də tərcümə olunan sözün tam semantik qarşılığı müəyyənəşdirilməlidir.

Sözalan dilin leksik sistemində sözalma üçün ilkin şərait olduqda, alınan hər bir söz özüne möhkəm yer tutur. Dildaxili amillərə yeni əşya və anlayış bildirən ekvivalent sözün olmaması, təsviri izahın əvəz olunması, çoxmənalılığın aradan qaldırılması, onların mənasının sadələşdirilməsi, ayrı-ayrı anlayışların dəqiqləşdirilməsi və məna çalarlarının konkretləşdirilməsi, müxtəlisf sözlərə təhkim edilməsi addır. Bu prosesde mövcud sözlərə yeni alınan söz və terminlərin semantik təsir dairəsi sanki bölgündürülür. Bu təsir dairəsi az və ya çox dərəcədə oxşar olsa da, eyniyət təşkil etmir.

Azərbaycan dili termin yaradıcılığı üçün hər cür imkana malikdir. Her bir dildə olduğu kimi, Azərbaycan dilinde də terminoloji fondu zənginləşdirmək üçün onun öz daxili imkanlarından istifadə edərək terminlər yaratmaq mümkündür. Bunun üçün də xalq dilinin dörindən öyrənilməsi vacib şərtlidir. Burada dialekt və şivələrdən istifadənin də müəyyən rolü ola bilər.

Klassik və müasir Avropa dillərinin intensiv tədqiqatı zamanı alımlar belə nəticəyə gəlmışlər ki, müxtəlisf yerli dialektlər sabit ədəbi dilin natamam və təhrif olunmuş variantları deyil, onlar müstəqil olaraq az və ya çox şəkildə inkişaf etmiş formalarıdır. Dialektlər də ədəbi dil kimi qrammatik quruluş, tələf-füz və lügət baxımından sistematik olduğu qədər də ünsiyyət üçün yararlıdır. Lakin dialekt və şivələrdən terminoloji məqsədle leksik vahidlərin ədəbi dile getirilməsi zamanı xüsusi diqqət və ehtiyatlılıq tələb olunur.

Sözalmanın dilxarici (ekstralinqvistik) amilleri sırasına xalqlar arasındaki siyasi, iqtisadi və mədəni əlaqələr daxildir. Dünya xalqları arasında ictimai-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin yaranıb inkişaf etməsi dildə də öz əksini tapır.

Daxili amilə cəmiyyətin sosial-iqtisadi, siyasi ukladı, mədəni inkişafında baş verən bütün təsirlər addır. Xarici amil isə mücerref təfəkkürün inkişafıdır.

Alınma terminler ana dilinin inkişafında xüsusi rol oynayır. Terminler bir dildən başqa dilə müxtəlif yollarla keçir. Bu baxımdan dilin lügət tərkibindəki alınma terminləri iki qrupa ayırmak olar: a) zəruri alınmalar; b) məcburi alınmalar.

Başqa dillərdən müəyyən tələbatla əlaqədar alınan terminlər zəruri alınmalar, zorakılıq nəticəsində keçən terminlər isə məcburi alınmalar adlanır. Vaxtılıq ərəb dilindən Azərbaycan dilinə keçən ıksik vahidlər məcburi alınmalara misal ola bilər.

Terminlər həm ədəbi dil, həm də danışq dili vasitəsilə keçə bilir. Ədəbi dil vasitəsilə keçən terminlər mehdud dairədə işlənen elmi-texniki, ictimamisiyasi, fəlsəfi və s. anlayışları ifadə edir. Ədəbi dilin istər yazılı, istərsə də şifahi qolu ilə həm də beynəlmiləl terminlər alınır. Danışq dili vasitəsilə alınan terminlər esasən məişətə, həyat tərzinə, təsərrüfata və s. sahələrə aid olan və nisbetən ümumiyyətə sahip sözlərdir.

O da məlumdur ki, her bir dil başqa dilə məxsus terminləri ya bilavasitə, ya da ikinci bir dil vasitəsilə alır. Mənbə dildən bilavasitə alınan terminlər vasitəsiz alınmalar adlanır. Mənbə dildən bilavasita, yeni dolayı yolla alınan terminlər vasitəli alınmalar adlanır.

Azərbaycan dili rus dili vasitəsi ilə Avropa dillerindən, xüsusən ingilis dilindən xeyli söz və ifadələr almışdır. Rus dili vasitesi ilə alınan sözlər Azərbaycan dilinin lügət tərkibini xeyli zənginləşdirmişdir. Məsələn: assistent, dekan, auditoriya və s. kimi latin mənşəli sözlər bu qəbildəndir. Dilimizə bilavasitə olaraq keçən ingilis mənşəli sözlər isə aşağıdakılardır misal göstərə bilərik: blokada, boykot, boks, matç, qol, krossvord, lift, rels, konteyner, elektricxarx və s.

Ümumiyyətlə, rus dili vasitəsilə alınan ingilis mənşəli sözlər, esasən, termin səciyəsi daşıyır. Bu terminlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar əvvəlcə mehdud dairədə işlədirilsə, müəyyən vaxt keçdikdən sonra geniş kütlönlən mali olur, yeni terminlərin yaranması üçün baza rolu oynayır.

Qeyd edək ki, bir dilin digərindən terminlər alıb işlətməsi, cələcə də terminlərin bir dildən digərini keçməsi üçün zəruri olan şərtlər vardır. Bəzi dilçi mütəxəssisler ikidilliliyi sözalma üçün əsas şərt hesab edirlər.

İkidillilik müəyyən bir dildə danışan şəxslərin digər dil mühiti ilə tomasda olması nəticəsində baş verir. Əksər söz və terminlərin alınması ikidillilik mühitindən başlanır. Əcnəbi söz əvvəlcə iki dildə danışanlar tərəfindən, onların özlərinəməxsus bir mühitdə işlədirilir, sonra daha geniş olan dil mühitinə düşür, nəhayət, yazılı nitqə keçərək bütün dil sahəsini ohadə edir. «Paralel şəkilde iki dildən istifadə olunma bilinqvizm, ondan istifadə edənlər isə bilinqvler adlanır. Lakin iki dildən istifadə etmə psixoloji prosesdir, fərdi fakt xarakteri daşıyır. Dil müəyyən ünsiyyət vasitəsi kimi cəmiyyətə xidmət

edir, bilinqvizm həmin cəmiyyətin eksər hissəsinin müəyyən tarixi mərhələdə təlebatına çevrilirsə, dil hadisəsi olur<sup>1</sup>.

Bilinqvizmin iki aspekti vardır: əlaqəsiz və əlaqəli.

1. Əlaqəsiz bilinqvizm, medeniyyətlərarası münasibətlərə əsaslanır. Bu prosesdə iki dildən daha sivilizasiyalısının funksiyası üstünlük teşkil edir. Əlaqəsiz bilinqvizm cəmiyyətin az bir təbəqəsini əhatə etse də, məhz onlar bütövlükdə xalqın mədəniyyətinin inkişafında mühüm rol oynayır. Əlaqəsiz bilinqvizm "dil dualizmi" də adlandırılır.

2. Əlaqəli bilinqvizm prosesi isə əhalinin digər dil birliyi ilə əlaqəsi əsasında əmələ gelir. Məsələn, Azərbaycanda xeyli sayıda yazılı olmayan etnik qruplar vardır: xinalıq, həpit, buduq, uti, ingiloy və s. Onlar yaşadıqları respublikanın dilini də ikinci ana dili kimi qəbul edirlər.

Alınmalara müxtəlif vaxtlarda, ayrı-ayrı dillərdə fərqli münasibət yaranmışdır. Bəzi tədqiqatçılar bu və ya digər dildən hər cür sözün alınması eleyhinə çıxır, onu ciddi tənqid edirdilər. Onlar belə hesab edirdilər ki, alınma söz və terminlər sözalan dilə pozucu təsir göstərə bilər. Guya başqa dillərdən alınan sözlər ana dilində lazımi şəkildə işlənə bilmək, qrammatik qayda-qanunlara uyğunlaşmaq iqtidarında deyildir. Bunun nəticəsində də ayrı-ayrı dillərdə "purizm" meylləri əmələ gelmişdir. XX əsrin 20-ci illərində Azərbaycan dilində də purizm meylləri özünü göstərmiş və qısa bir tarixi dövrdə dilin liqət tərkibinə xeyli sayıda yeni, çox halda tələsik və stini yolla yaradılmış sözlər daxil edilmişdir.

Qeyd etmək lazımdır ki, sözlər başqa dillərdən həm də şifahi və ya yazılı nitq vasitəsilə alınır. Şifahi yolla alınan sözlər nisbətən tez mənimsenilir. Onlar sözalan dilin quruluşuna tez uyğunlaşır, onun qanunlarına tabe olur: mənası da beşən deyisir.

Danışq dili vasitəsilə bir dildən digərinə keçən sözlər isə daha çox məişətə, həyat tərzinə, təserrüfat sahələrinə aid olur. Eyni zamanda, həmin sözlər daha çox ümumişlək xarakter daşıyır. Məsələn, lastik (pambıq parça növü) sözü Azərbaycan dilinə ədəbi dil vasitəsilə, fut (ölçü vahidi) danışq dili vasitəsilə keçmişdir. Danışq dili vasitəsilə keçən sözlər dildə fəal şəkildə işlədir. Məsələn, keks, kokteyl, lider, lift, dollar, lord (zadəgan titulu) və s. kimi sözlər məhz fəal işlənməsi ilə seçilir.

Alınma sözləri ümumişlək səciyyə daşıyan və beynəlmiləl səciyyəli terminlərə ayırmak olar.

Ümumişlək səciyyə daşıyan söz və ya terminlər insan fəaliyyətinin bütün sahələrini əhatə edir, gündəlik tələblərə cavab verir və belə söz və terminlərdən istifadə etmədən lazımnıca ünsiyyət yaratmaq mümkün olmur. Belə sözlər məisət üçün zəruri və əsas anlayışları, şeyləri, hadisələri, işi, hərəkəti ifadə edən, hamı tərfindən anlaşılıraq işlədirən sözlərdir.

<sup>1</sup> N.Məmmədli. Alınma terminlərin iksik və semantik xüsusiyyətləri. Bakı: 1995, səh. 15.

Beynəlmiləl səciyyəli sözlər isə insan fəaliyyətinin yalmız əsas, xüsusi sahələrini əhatə edir: siyasi, mədəni, elmi, texniki, iqtisadi və s. Bundan əlavə, beynəlmiləl səciyyəli alınmalar, əsasən, terminlərdən, pcşə və sənət leksikasından ibarət olur.

Beynəlmiləl səciyyəli terminlər müasir dünya dillerinin lügət tərkibində mövcud olan alınmaların müəyyən bir qismını təşkil edir. Beynəlmiləl terminlər deyildikdə semantik cəhətdən tam, yaxud qismən ümumi olan, orfoqrafik, yaxud fonoloji cəhətdən nəzərə çarpacaq dərəcədə yaxın, xüsusi əhəmiyyətə malik anlayışları ifadə edən, dünyadan en azı üç və daha çox müxtəlif sistemli dillerinin lügət tərkibində özüne yer tapan sözlər nəzərdə tutulur. Beynəlmiləl sözlərin işlənmə və əhatə dairəsi çox genişdir. Bu və ya digər bir dəfə daxil olan beynəlmiləl səciyyəli sözlərin bir qismi həmin dilin inkişaf qanunlarına uyğun olaraq öz formasını, quruluşunu dəyişir. Daha doğrusu, formaları müvafiq dilin fonetik və morfoloji strukturuna uyğunlaşır, ona yiyələnir, lakin mənası qalır. Məsələn: hipoteza - hypothesis (yunan) - гипотеза (rus), depressiya - depressio (lat.) - депрессия (rus), ambisiya-ambitio (lat.) - амбиция (rus), metamorfoza-metamorphosis (yunan) - метаморфоза (rus), Büro - bureau (frans.) - бюро (rus) və s. sözlər bu qəbildəndir.

Dissertasiyanın II fəsli "Alınma terminlərin assimilyasiyası yolları" adlanır. Alınma terminlərin assimilyasiyası deyildikdə digər dillərdən alınan sözlərin ana dilinin normalarına uyğunlaşdırılması nəzərdə tutulur. Məlumdur ki, hər bir dilin özünəməxsus fonetik sistemi və qrammatik quruluşu var. Ona görə də başqa dillərdən alınan sözlərin bir qismi dildəki formasını saxlayırsa da, bir qismi sözalan dilin sistemində, onun qaydaları əsasında yenidən müəyyən şəkli düşür, öz əvvəlki formasını dəyişir. Sözlərin bir qismi, adətən, qrafik, leksik-semantik və qrammatik cəhətdən adaptasiya olunur.

Texniki terminlərə gəldikdə onları 2 kateqoriyaya bölmək olar:

a) struktur dəyişikliklərə məruz qalmayanlar, məsələn: defekt, drel, domkrat, modul, mikser, mikrometr, porşen, fiksator, frezer, şpindel, elevator, elektrod, elektrolit, kompressor, manjet və s.

b) struktur dəyişikliklərə məruz qalanlar<sup>1</sup>. Bu kateqoriyaya aid olan terminlər haqqında onu demək olar ki, Azərbaycan dilinə rus dilindən keçmiş bəzi Avropa mənşəli terminlər dilimizdə cüzi fonetik dəyişikliklərə uğrayır. Məsələn:

Mənbə dilində	Rus dilində	Azərbaycan dilində
membrana (lat.)	мембрана	membran
transformare (lat.)	трансформатор	transformator
cassete (frans.)	кассета	kasset

<sup>1</sup> Р.Джафаров. Технические термины западноевропейского происхождения в Азербайджанском языке. АКД. Баку: 1990, стр. 20

statio (lat.)	станция	stansiya
informatio (lat.)	информация	informasiya

Söz və terminlərin bir dildən başqa dilə keçərkən sözalan dilin müəyyən fonetik və qrammatik qayda-qanunlarına tabe olması baxımından alınma terminləri iki qrupa bölmək olar:

- 1) heç bir dəyişiklik edilmədən mənimsonilən terminlər;
- 2) dəyişiklik edilərək mənimsonilən terminlər.

Alınma söz və terminlərin bir qismi Azərbaycan dilində dəyişiklik edilmədən işlədir. Azərbaycan dilində vaxtılıq bu şəkildə mənimsonilmiş və hazırda da ele olduğu kimi işlənən zavod, ekran, marka, vitamin, monoloq, yumor, kanal, vulkan, maqnit, vəqon, vanna, beton və bu kimi onlarca termin heç bir dəyişiklik edilmədən dilimizde işlənməkdədir. Bu cür mənimsonilmə daha çox beynəlmiləl səciyyə daşıyan sözlərə aiddir. Həmçinin ədəbi dilin yazılı qolu vasitəsi ilə keçən sözlərin eksəriyyəti də bu şəkildə mənimsonılır.

Hazırda başqa dillərdən alınan bəzi söz və terminlərin forması Azərbaycan dilində maksimal dərəcədə mühafizə olunur. Bu isə ilk növbədə cəmiyyətin inkişafının müasir mərhələsində dünya dilləri arasında özünü göstərən qarşılıqlı əlaqə və təsirlərin daha aktiv şəkil alması nəticəsi kimi meydana çıxır. Bir çox hallarda alınma sözlərdə Azərbaycan dilinin öz sözləri üçün xarakterik olmayan aşağıdakı xüsusiyyətləri də müşahidə etmək olar:

a) alınma sözlərin eksəriyyəti ahəng qanununa tabe olmur və mənbə dilin fonetik tərkibini özündə saxlayır. Məsələn: akustika, partiya, amplitud, respublika, kino, diferensial, teatr, rezonans və s.

b) müasir Azərbaycan ədəbi dili üçün sözün əvvəlində və axırında iki sait birgə işlənməsi xarakterik cəhət deyil. Lakin bir çox alınma sözlərdə Azərbaycan dilinin bu fonetik prinsipi pozulur. Məsələn: start, prospekt, kvadrat, transport, funksiya, spirt, statistika, kvadrat, forward (idman yarışında hückum eden oyunçu-hücumçu) və s. sözlərde olduğu kimi.

c) beynəlmiləl səciyyəli sözlərdən bozılardır müxtəlif hecalardan olan iki sait birgə tələffüz olunur, sözün əvvəlində, ortasında, yaxud axırında iki müxtəlif və ya eyni sait qovuşur. Həmin sözlərə məxsus belə bir xüsusiyyət Azərbaycan dilində də eynilə qahr. Məsələn: okean, zooloq, ideologiya, aerostat, metcor, potensial, radiasiya, diapazon, reaktor, diod, coul, raund, çempion, nokaut və s.

Azərbaycan dili sözlərində fərqli olaraq, alınma sözlərin eksəriyyətində vurgunun yeri serbest olur və mənbə dilin qanunlarına uyğun şəkildə özünü göstərir. Məsələn: antena, analiz, dopinq, avtoqraf, realist, realizm, termometr, kamera, adajio, molekula və s.

d) tərkibində «o» saiti olan alınma sözlər Azərbaycan dilində müxtəlif şəkildə tələffüz edilməsinə baxmayaraq, əslində olduğu kimi yazılır; məsələn: biologiya, program, poeziya, professor, obyekt, proyekt və s.

Alınma sözlərin müəyyən qismi morfoloji cəhətdən deyişikliyə uğramır. Belə ki, alınma sözlerle birləşdə daxil olan bir sıra şəkilçilər Azərbaycan dilinə məxsus şəkilçilərlə əvəz edilmir və müxtəlif sahələrə aid olan bu tipli terminə səciyyəli sözler mənbə dildəki forma və məzmununu saxlayaraq mənimsenilir. Məsələn: -izm (neorealizm, romantizm, neologizm, polimorfizm, mexanizm, dixronizm, dimorfizm); -ist (naturalist, idealist, pozitivist, linqivist); -tor (redaktor, dequstator, pozistor, radiator, qubernator); -loq (fizioloq, bioloq, kosmoloq, antropoloq, dialektoloq); -nom (aqronom, astronom); -ant (aspirant, dissertant, doktorant); -tura (aspiratura, korrektura, magistratura); -iya (demokratiya, monarxiya, anarxiya, diplomatiya); -ika (energetika, avtomatika, fantastika) və s. Əslində bu tipli terminləri deyişdirməyə ciddi ehtiyac da duyulmur. Çünkü onlar artıq fəal işleklik funksiyasına malik olan beynəlmiləl səciyyəli dil vahidləri kimi dili-mizin lügət tərkibinə daxil olaraq səbitleşmişdir. Bu şəkilçilərdən -izm, -ist, -ant ilə biten alınma terminlərin vurğusunun yeri sabitdir – vurğu son hecənin üzərinə düzbucaqlışır: pragmatizm, planerizm, maşinist, magistrant və s.

Alınma söz və terminlərin böyük bir qismi Azərbaycan dilinin fonetik və qrammatik qanunlarının müqavimetinə rast gelir və həmin qanunlara tabe olaraq müəyyən deyişikliyə uğrayır. Məsələn, cins kateqoriyası olmadığına görə Azərbaycan dilində həm qadın cinsinə, həm də kişi cinsinə aid alınma sözler eynilə qəbul edilir. Məsələn: artist, artistka-artist, aktlr, aktrisa-aktyor və s.

Alınma sözler müstəqil mənaya malik əsasdan və asanlıqla ayrıla bilən, məhsuldar xarakter daşıyan sözdüzəldici şəkilcidiən ibarət olduqda onun yalnız əsası alınır və həmin şəkilçilər ana dilinə məxsus şəkilçilərlə əvəz olunur. Məsələn, alınma terminlərdəki -ник (десантник-desantçı); -чик (автоматчик-avtomatçı, raketçi-raketçi); -щик (арматурист-armaturçu); -вед (театровед-teatrşunas); -ство (новаторство-novatorluq); -ность (типичность-tipiklik); -ация, -изация (коллективизация – kollektivləşmə), -ификация (электрификация - elektrikləşdirmə) və başqa şəkilçilər həmin leksik mənələnlər yaranan və Azərbaycan dilinin özünəməxsus müvafiq şəkilçiləri ilə verilir.

Alınma terminlərin sıfət formasını əmələ getirən -ical sonluğu rus dilində -ческий, Azərbaycan dilində isə bəzən -loji sıfət şəkilçisi ilə əvəz edilir:

geological – геологический – geoloji

ecological – экологический – ekoloji

pedagogical – педагогический – pedaqozi və s.

Rus dilindən alınma terminlərdə -ный sıfət şəkilçisi Azərbaycan dilindəki sözlərdə atılır. Məsələn: реальный-real, конкретный-konkret, интенсивный-intensiv, нормальный-normal və s.

Bununla bağlı bir cəhəti də qeyd etmək lazımdır ki, bir dildən başqa dilə sözlə bərabər keçən bu və ya digər şəkilçi, sözañan dildə o zaman möhkəmlənir ki,

onlar müntəzəm olaraq leksik materialda kütləvi şəkildə təkrar olunur və əsası mənimsenilir. Azərbaycan dilində alınma sözlərin müəyyən hissəsi öz formasını, morfoloji strukturunu və mənasını mənbə dildə olduğu kimi saxlayır. Məsələn: akt, radio, televizor, maqnitofon və s. Belə sözlər dilimizdə heç bir struktur dəyişiklik edilmədən, əlavələr olunmadan işlədir. Alınma sözlərin bir qismi isə öz fonetik quruluşunun sabitliyini və orijinallığını saxlamağa çalışır və sanki sözalan dilin qrammatik qaydalarının təsirini öz üzərində sınadandan keçirir.

Alınma terminlər dildə fonetik, qrammatik və leksik-semantik cəhətdən mənimsenilir.

Qeyd edək ki, fonetik mənimsenilme prosesi başqa dildən fonemin alınması deyildir. Dil başqa dile mexsus fonemi ala bilməz.

**Terminlərin fonetik cəhətdən assimilyasiyası.** Alınma sözlərin bir qismi öz fonetik tərkibini dəyişərək sözalan dilin fonetik və qrafik qaydalarına uyğunlaşır. Məsələn, ərəb və fars, rus və Avropa mənşəli sözlərin öz fonetik tərkibini dəyişərək Azərbaycan dilində işlədiyi həmin sözlərin tərkibində olan fonemlərin Azərbaycan dilində olub-olmaması ilə müəyyən edilir.

Alınma sözlərin fonetik mənimsenilmesi zamanı müxtəlif xarakterli fonetik proseslər özünü göstərir ki, bütün bunlar da (alınmaların ahəng qanununa tabe edilməsi, sözün sonundakı "a" səsinin ixtisarı, sözün ortasındaki qoşa samitdən birinin ixtisarı, səs evəzlenması, alınmaların fonem tərkibinin Azərbaycan dili səs sistemine uyğunlaşdırılması və s.) mənbə və sözalan dilin fonetik sistemindəki fərqlər nəticəsində üze çıxır.

**Terminlərin qrammatik cəhətdən assimilyasiyası.** Qrammatik assimilyasiya dedikdə alınma söz və terminlərin dilimizin morfoloji kateqoriyalarına uyğunlaşması nezərdə tutulur. Alınmalar bu prosesin normalarına uyğunlaşmasa, sözalan dile menbə dilin imkanları əsasında formasız, biçimsiz leksik parça kimi daxil olar. Fonetik mənimsəmədən fərqli olaraq, morfoloji mənimsəmə zamanı alınmalar Azərbaycan dilinin qrammatik qanunlarına tamamilə tabe olur.

Məlumdur ki, bəzi dillerden fərqli olaraq Azərbaycan dilində cins kateqoriyası yoxdur. Ona görə də cins anlayışı ilə əlaqədar olan isimlər Azərbaycan dilində qrammatik cinslik anlayışını itirir. Məsələn, alman mənşəli der Orden, der Stat, der Walzer, der Schlagbaum, der Schlager sözleri kişi cinsinə, die Order, die Spritze, die Schleife sözleri isə qadın cinsinə mənsub olsa da, Azərbaycan dilində həmin sözler heç bir cins anlayışı bildirmədən dilimizdə orden, ştab, vals, şlaqbäum, şlyager, order, şpris və şleyf kimi işləmir. Rus və Avropa dillərində yalnız cəm formasında işlənən sözlər alınarken cəm formasını göstərən şəkilçi ya ixtisar edilir, ya da dəyişdirilir. Məsələn, metalloid-metallocidlər, telluridi-telluridlər, selenidi-selenidlər və s.

Məlumdur ki, alınma sözlərin böyük bir qismini mürəkkəb sözlər, söz birləşmələri təşkil edir.

Başqa dillərdən alınan belə sözlər Azərbaycan dilində müxtəlif cür işlədir:

1. Mürəkkəb sözlərin komponentləri öz yerlərini dəyişdiyi kimi, Azərbaycan dilinin heç bir şəkilçisini qəbul etmir və mənəbə dildə olduğu kimi, hər iki söz adlıq halında işlənir. Məsələn: kinokamera-kinokamera, kinoaktlr-kinoaktyor, fotoglement-fotoelement və s.

2. Mənəbə dildə söz birləşmələrinin birinci tərefi şəkilçili (sifət şəkilçisi), ikinci tərefi isə şəkilçisiz (adlıq halında) olduqda həmin sözlərin komponentlərinin yeri dəyişmir. Bununla belə, Azərbaycan dilində birləşmənin birinci tərefi şəkilçisiz (adlıq halında), ikinci tərefi isə nisbet şəkilçisini qəbul edərək işlənir. Məsələn: магнитофонная лента-maqnitofon lenti-recording tape, энергетическая система-energetika sistemi-power system, аналитическая функция-analitik funksiya-analytical system, эллиптическая функция-elliptik funksiya-elliptical function, газовая камера-qaz kamerası-gas chamber, кабельный канал-kabel kanalı-cable channel, телефонная станция-telefon stansiyası-telephone exchange və s.

3. Əgər söz birləşməsi şəklindəki alınmaların birinci tərefi rus dilində sifət şəkilçisi qəbul edirsə, ikinci tərefi isə şəkilçisiz olaraq, yəni adlıq halında işlənir, Azərbaycan dilində belə birləşmənin tərkibindəki sözlərin yeri dəyişmir, birləşmənin birinci tərefi sifət şəkilçisi qəbul edir. Məsələn, педагогическая практика-pedaqoji praktika-teaching practice, техническая база-techniki baza-technical base, химический процесс-kimyəvi proses-chemical process, биологическая химия-biooji kimya-biological chemistry, технологический процесс-technoloji proses-technological process. Bütün bu cəhətlər başqa dillərdən alınan mürəkkəb sözlərin də sözalan dilin qaydاقanunlarına müvafiq şəkilde işləndiyini sübut edir.

**Terminlərin leksik-semantik assimiliyası.** Alınma sözlər leksik-semantik cəhətdən iki şəkildə mənimsenilir: bir qismi menaca heç bir dəyişiklik edilmədən, digər qismi isə dəyişilərək.

Tam leksik mənimsenilme alınma sözlərin ifadə etdiyi əşya və hadisələrin Azərbaycan xalqının möişəti ilə əlaqədar olması ilə bağlıdır.

Semantik mənimsemədə alınma terminlər dilimiziñ semantik sistemində daxil olur və izahı verilmədən xüsusi sahədə işlənir, eləcə də müstəqil və dəqiq mənalar qazanır. Bu zaman onların bir qismində məna daralması, bir qismində isə əksinə, məna genişlənməsi baş verir.

Semantik cəhətdən müstəqil, Azərbaycan dilindəki sözlərlə dublet təşkil etməmək alınma sözlər üçün böyük əhamiyyət kəsb edir. Belə bir cəhət xüsusən alınma terminlərin funksional aktivliyini, onun əlaqədar terminoloji sistemdə müntəzəm işlənməsini təmin edir. Əhəmiyyətli anlayışları bildirən

əcnəbi sözlər ünsiyət üçün zəruridir. Bununla belə, həmin sözlər başqa bir leksik vahidin mənasını tekrar etdikdə tez sıradan çıxır.

N.B.Məmmədli "Alınma terminlər" əsərində qeyd edir ki, her bir dildə olduğu kimi, Azərbaycan dilində də alınma terminlərin məna strukturunun həcmi leksik sistemin tələbatına uyğunlaşır. Bəzən alınma terminin mənasında mənbə dillə müqayisədə çox kəskin fərq olur. Məsələn, fransız mənşəli seans - seans termini Azərbaycan dilində iki mənada - filmin nümayishi, bir işin icrasının arasikəsilmədən davam etməsi prosesi və tibbi termin kimi işlənir. Həmin alınma terminindən mənbə dildə iclas mənasında da istifadə olunur.

İngilis mənşəli menecer-manager termini iki mənənə daşıyır: 1) təsərrüfatda, idarəetmədə mütexəssis; 2) peşəkar idmanda idmançıların məşq və yarışını təşkil edən şəxs. Həmçinin bu terminin Azərbaycan dilində rus dilindən gələn başqa mənalarına da rast gelirik: 1) şirkətlərin, binaların, maliyyə idarələrinin, onların struktur bölmələrinin rəhbər heyeti; 2) emissiyaların və borc istiqrazlarının kapital bazarda yerləşdirilməsini həyata keçiren rəhbər qrupun iştirakçıları<sup>1</sup>.

Tədqiqatçılar qeyd edirlər ki, leksik-semantik assimilyasiyanın xarakterik xüsusiyyətlərindən biri də alınma söz və terminlərin məna daralmasıdır. Əksər hallarda bu proses çoxmənali sözün etimon dildə bir neçə məna kəsb etməsinə baxmayaraq, sözalan dildə yalnız bir mənada işlənməsi zamanı baş verir. Çoxmənali sözlərin mənasının daralmasına aid bir neçə misal göstərək. Fransız mənşəli çimərlik-plage sözü mənbə dildə həmçinin sahil, dəniz kənarı, ölkə, dayaz yer mənalarında; parol-parole sözü həmin dildə əlavə olaraq söz, nitq, səs, vəd, mətn mənalarında; parket-parquet sözü prokuratura, iş adamları üçün birjada yer, meydança mənalarında; ingilis mənşəli idman-sport mənbə dildə həm də zarafat, ov, oyləncə, sıq geyinən, masqara mənalarında işlədirilir.

Sözlərin mənaca daralması haqqında D.S.Lotte "Основы построения научно-технической терминологии" əsərində yazmışdır ki, mənaca daralma həmçinin sözlərin xüsusiiləşdirilməsindən və ya müəyyən professional, yaxud sosial sahələrdə, daha çox terminologiyada istifadə möhdudiyyətindən irəli gelir<sup>2</sup>.

İngilis mənşəli bunker sözü vaxtile mənbə dildə kömür qutusu mənasında işlədilmişdir. Lakin bu söz Azərbaycan dilində semantik dəyişikliyə uğrayaraq aşağıdakı mənaları reallaşdırır:

- 1) kombaynın yeşik şəklində bir hissəsi olub, içərisində müvəqqəti olaraq dən saxlanılan yer;
- 2) müxtəlif istehsalatlarda, gəmide və s.-də içərisində səpələnən

<sup>1</sup> N.B.Məmmədli. Alınma terminlər. Bakı: 1997, səh. 258.

<sup>2</sup> D.S.Lotte. Основы построения научно-технической терминологии. M.: 1961, cpr. 123.

materialları saxlamaq üçün xüsusi qurğuları olan iri yeşik.

Nümunelərdən göründüyü kimi, bəzi alınma terminlər Azərbaycan dilinə keçəndən sonra mənaca daralmışdır deyil, semantik cəhətdən genişlənməyə meyl etmişdir. Belə bir proses Azərbaycan dilinin zenginliyini, semantik ifadə imkanlarını bir daha artırmışdır.

Dildeki sözlerin mənasının dəyişmə və inkişafını göstərən cəhətlərdən biri de onların məcazi mənada işlənilməsidir. Dilde sözlər real hadisə, hal, hərəkət və əşyaların ifadəsi üçün, adətən, öz mənalarda işlədilir. Bununla bərabər, sözlərdən məcazi mənada da istifadə olunur.

Bələdliklə, nitqdə sözün iki cəhəti olur: bir onun öz əsas mənəsi, bir də ondan istifadə edilməsi. Sözün mənəsi və işlədilməsi ayrı-ayrı məfhumlardır.

Alınma söz və terminlərin iki və daha artıq mənəsi mənimseməldikdə isə həmin sözlərin mənaları arasındaki əlaqə itir və onlar dilde omonim kimi qəbul edilir. Alınma söz və terminlərin bir neçə mənasının terminologiyaya keçməsi, bir qayda olaraq, onların müxtəlif sahələrə aid xüsusi mənalarda işlədilməsi ilə şərtlənir və onların yeni mətndə əlaqəli istifadəsinin mümkünluğu çox az olur. Məsələn, latın mənşəli nota-nota sözü Azərbaycan dilinin müsiki terminologiyasında müsiki səslərinin yazılışında istifadə olunan qrafik işarə və ictimai-siyasi terminologiyada bir dövlətin başqa birisinə rəsmi diplomatik müraciəti kimi işlədir.

Azərbaycan dilinə rus və Avropa dillərindən keçən sözlerin bir qismi isə bu dilin sözdüzəldici şəkilçilərini qəbul edir.

Dilimizdə bəzi alınma söz və terminlərin ömrü az olur. Onlar Azərbaycan dilinin nəinki fonetik və qrammatik, heç leksik qayda-qanunlarına da uyuşmayaraq bu dili tərk edir. Lakin alınmaların eksəriyyəti dilimizin daxili qaydalarına, normalarına uyğunlaşaraq özlərinin həyatiliyini qoruya bilir və diidə möhkəmlənir. Alınma terminlərin dilimizin normalarına tabe olması mənimsemə prosesinin bitməsidir, dilimizin müvafiq qanunlarına uyğun inkişafi onların sonrakı həyatıdır.

Dissertasiyanın “Alınma terminlərin lügətlərdə təsbiti” adlanan III fəslinde lügət və lügətçilikdən, lügətlərin növləri və onların tərtib olunma üsullarından bəhs edilir.

Lügətlərin əhəmiyyətli növlərdən biri olan terminoloji lügətlərdə terminlər izah olunur və ya müxtəlif dillərdə onların qarşılığı verilir.

Terminoloji lügətlər sahələrinə, əhatə etdiyi terminlərə, məqsəd və növlərinə görə bir-birindən fərqlənir. Belə lügətlər möqsəd və xarakterinə görə ikidilli və çoxdilli olur.

İkidilli terminoloji lügətlərdə müxtəlif sahələrə aid terminlər əlifba sırası ilə göstərilir. Bu lügətlərin tərkibində terminlərin toplanması, verilməsi prinsipləri mühüm əhəmiyyət kəsb edir. Çoxdilli terminoloji lügətlər isə daha

çox tərcümə xarakteri daşıyır. Həmin lügətlər tərcümə lügətlərinə oxşayır. Lakin terminoloji lügətlərdə termin xarakterli sözlər tərcümə edilirsə, tərcümə lügətlərində daha çox ümumişlək səciyyəli sözlər tərcümə edilir.

Lügətlərə daxil edilmek üçün terminlər seçilərkən hər bir terminə fərdi yanaşmaq, onun ümumiyyətə, terminlər qarşısında qoyulan tələblərə cavab verib-vermədiyini müəyyənləşdirmək lazımdır. Həmin prosesdə terminlərin dəqiqliyini pozan çoxmənalılıq, omonimlik, sinonimlik kimi halların aşkarla çıxarılması da zəruridir. İkidilli terminoloji lügətlərin ana dilinə aid sözlüyü hazırlanarken kütləvi informasiya vasitələrində, müraciəti elmi-texniki ədəbiyyatda, dərsliklərde, ayrı-ayrı sahələrdə işlənərək sabitləşmiş terminlərdən istifadə olunmalıdır.

Lügətlərin əcnebi dile aid sözlüyü əcnebi sözlər lügəti, ensiklopediyalar və dövlət standartları üzrə yoxlanılmalıdır. Lügətə daxil edilən terminlər təsadüfi xarakter daşıymamalıdır. Sözlükdə üstünlük tərəfə terminlərə deyil, əsas terminlərə verilməlidir. Lügətlərin adı ilə məzənnunu arasında uyğunluq olmalıdır.

Terminoloji lügətlərin sözlüyü yaradılarkən ondan həm əlaqədar mütəxəssislərin, həm də elm və texnikanın bu və ya digər sahəsindəki problemlə maraqlanan oxucuların, müəllimlərin, tələbələrin istifadə edəcəkləri nəzərə alınmalıdır.

Tədqiqat işinin sonunda qısa ləkonik notice və Azərbaycan dilində assimilyasiyaya uğramış ingilis, fransız və alman mənşəli 150 alınma terminin izahlı lügətindən ibarət əlavə verilmişdir.

Dissertasiyanın əsas mözənnunu tədqiqatçının çap olunmuş aşağıdakı məqalələrində eksini tapmışdır:

1. Dilçilikdə sözalma məsələsinin qoyuluşuna dair. - Tədqiqlər (III buraxılış). Bakı: Elm, 1999. s. 45-52.
2. Başqa dillerden terminlərin alınması yolları. - Tədqiqlər (V buraxılış). Bakı: Elm, 1999. s. 70-75.
3. Azərbaycan dilində alınma söz və terminlərin assimilyasiyası prosesi. - Tədqiqlər (I buraxılış). Bakı: Elm, 2000. s. 151-159.
4. Terminlərin alınmasına təsir göstərən amillər. - Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərərəsi tematik məcmuə (III buraxılış). Bakı: Mütərcim. 2000. s. 180-182.
5. Terminlərin alınması şərtləri. - Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərərəsi tematik məcmuə (IV buraxılış). Bakı: Mütərcim. 2000. s. 158-161.
6. Terminin üslubi necitirallığı və ona verilən tələblər. - Elmi xəbərlər (III buraxılış). Bakı: ADU-2003. s. 97-99.
7. Üslubiyat və üslublar haqqında. - Elmi xəbərlər (III buraxılış). Bakı: ADU-2003, s. 100-102.

Э.К.Мехтиева

**АССИМИЛЯЦИЯ ТЕРМИНОЛОГИЧЕСКИХ  
ЗАИМСТВОВАНИЙ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ  
(на основе материалов английского и немецкого языков)**

**РЕЗЮМЕ**

Данная диссертационная работа посвящена исследованию ассимиляции терминологических заимствований в Азербайджанском языке, возникающих как результат процесса языковых контактов и взаимодействия языков.

Работа состоит из введения, трех глав, заключения, списка использованной литературы и приложения состоящего из 150 заимствований, подвергнувшихся ассимиляции в Азербайджанском языке. В работе исследуются теоретические вопросы данной проблемы на материалах английского и немецкого языках.

Во введении обосновывается актуальность темы, обозначены цели и задачи исследования, дана научная новизна, теоретическая и практическая значимость.

В первой главе рассматривается проблема заимствований, пути и методы перехода терминов и виды заимствованных терминов.

Во второй главе исследуются терминологические заимствования, которые не подвержены каким-либо изменениям и которые меняются и ассимилируются фонетическим, грамматическим и лексико-семантическим способами.

Третья глава посвящена заимствованным терминам, утверждённым в толковых, общих переводческих и терминологических словарях.

В заключении диссертации обобщены основные положения исследования.

E.G.Mehdiyeva

**ASSIMILATION OF TERMINOLOGICAL  
ADOPTIONS IN AZERBAIJANI**

(on the basis of English and German)

**SUMMARY**

This dissertation paper is devoted to the investigation of the assimilation of terminological adoptions in Azerbaijani, appearing as a result of process of influence among them. It consists of an introduction, three chapters, a conclusion, a list of used literature and an appendix which consists of 150 assimilated adoptions in the Azerbaijanian language. The theoretical principles of a given problem are investigated on the basis of English and German.

In the introduction the importance of the topic, the aim and functions, scientific novelty, the theoretical and practical importance of this investigation are justified.

In the first chapter the problem of adoptions, ways and methods of loan terms and their aspects are analysed.

In the second chapter the terminological adoptions are considered which are not subjected to any change and those which are changed and assimilated to phonetic, grammatical and lexico-semantic ways.

The third chapter of the dissertation is devoted to the affirmation of the loan terms in the explanatory dictionaries, the common translation and the terminological dictionaries.

In the conclusion the main theoretical basis of the investigation are united.

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ  
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ  
БАКИНСКИЙ СЛАВЯНСКИЙ УНИВЕРСИТЕТ

---

*На правах рукописи*

ЭСМИРА КУРБАНАЛИ кызы МЕХТИЕВА

АССИМИЛЯЦИЯ ТЕРМИНОЛОГИЧЕСКИХ  
ЗАИМСТВОВАНИЙ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ  
(на основе материалов английского и немецкого языков)

10.02.20 – Сравнительно-историческое и сравнительно-  
типовологическое языкознание

**А В Т О Р Е Ф Е Р А Т**

диссертации на соискание ученой степени кандидата  
филологических наук

Баку – 2005